

| Aktivlər                                                                                                 | Ödəniş müddətinə bölünməsinə qalınmış günlər (illər) |                 |        |                 |       |                 |        |                 |        |                 |        |                 |        |                 |         |                 |         |                 |         |                 |         |                 |         |                 |         |                 |         |                 |               |                 |        |                 |        |                 |        |                 |                |                 |         |                 |        |                 |        |
|----------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------|-----------------|--------|-----------------|-------|-----------------|--------|-----------------|--------|-----------------|--------|-----------------|--------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------------|-----------------|--------|-----------------|--------|-----------------|--------|-----------------|----------------|-----------------|---------|-----------------|--------|-----------------|--------|
|                                                                                                          | əvvəl                                                |                 | 1-7    |                 | 8-14  |                 | 15-30  |                 | 31-60  |                 | 61-90  |                 | 91-120 |                 | 121-150 |                 | 151-180 |                 | 181-210 |                 | 211-240 |                 | 241-270 |                 | 271-300 |                 | 301-330 |                 | 331-365 (366) |                 | 1-2 il |                 | 2-3 il |                 | 3-5 il |                 | 5 ilədən artıq |                 | Cəmi    |                 |        |                 |        |
|                                                                                                          | Cəmi                                                 | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi  | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi          | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) | Cəmi           | XV (manat ekv.) | Cəmi    | XV (manat ekv.) | Cəmi   | XV (manat ekv.) |        |
| 1. Nəqli vasitələr (sevərdə, bank kartlarında, valyuta mübadiləsi əməliyyatlarında, volda)               | 20,613                                               | 6,266           | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 20,613          | 6,266  |                 |        |
| 2. AMB-na olan tələblər (məcburi ehtiva (fəda) və ya məcburi hesablər)                                   | 15,324                                               | 10,741          | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 20,136          | 11,302  | 35,460          | 22,043 |                 |        |
| 3. "Nostro" hesabları                                                                                    | 14,395                                               | 14,395          | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 25              | 25      | 14,419          | 14,419 |                 |        |
| 4. Banklararası bazarn qismimddəti maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 gündəkd olanlar)        | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 0               | 0      |                 |        |
| 5. Banklar daxil da olmaqla, malivə institutlarına depozitlər, camu                                      | 0                                                    | 0               | 33,245 | 33,245          | 0     | 0               | 0      | 0               | 0      | 0               | 6,800  | 6,800           | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 0               | 0      | 40,045          | 40,045 |
| 6. Əks REPO əməliyyatları üzrə                                                                           | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 20,000 | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 20,000          | 0      |                 |        |
| 7. Əlavə əvəzlənə əməliyyatları daxil da daxil olmaqla, əməliyyatı kəbirlərə investisiyalar              | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 0               | 0      |                 |        |
| 8. Əlavə əvəzlənə əməliyyatları kəbirlərə daxil olmaqla, əməliyyatı kəbirlərə                            | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 250    | 0               | 0      | 0               | 17,447 | 1,500           | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 0               | 72,244 | 0               |        |
| 9. 4-cü satır üzrə banklararası bazarn qismimddəti maliyyə alətləri istisna olmaqla, banklara kreditlər  | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 7,373           | 7,373  | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 0               | 7,373  | 7,373           |        |
| 10. 4-cü satır üzrə qismimddəti maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 16,626          | 16,626 |                 |        |
| 11. Məstərlərə verilən kreditlər                                                                         | 4,376                                                | 2,283           | 2,161  | 1,243           | 1,515 | 330             | 15,164 | 10,919          | 12,309 | 6,775           | 17,494 | 8,407           | 13,202 | 1,988           | 14,735  | 4,824           | 17,351  | 10,230          | 9,093   | 2,496           | 14,936  | 9,868           | 8,357   | 3,979           | 3,504   | 113             | 8,555   | 4,845           | 5,572         | 124             | 29,535 | 852             | 21,750 | 396             | 21,225 | 404             | 99,760         | 17,322          | 320,603 | 87,614          |        |                 |        |
| 12. Amortizasiya çölünəmə əsas vasitələr (bank qışda istifadə olunmayan əsas vasitələr daxil olmaqla)    | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 7,618           | 7,618  |                 |        |
| 13. İcməllənən sərəkəbədə investisiyalar və malivə istisna                                               | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 240             | 240    |                 |        |
| 14. Ödənişmədi aktivlər                                                                                  | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 8,237           | 8,237  |                 |        |
| 15. Digər aktivlər                                                                                       | 225                                                  | 17              | 746    | 131             | 361   | 35              | 484    | 67              | 537    | 261             | 1,050  | 332             | 263    | 0               | 42      | 0               | 9       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 585           | 585             | 77     | 64              | 80     | 0               | 45     | 0               | 42,815         | 10,904          | 47,322  | 12,396          |        |                 |        |
| 16. (cə) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədi ehtivaatlar                             | 0                                                    | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0              | 0               | 0       | 50,717          | 20,517 |                 |        |
| 17. Cəmi Aktivlər                                                                                        | 54,932                                               | 33,702          | 36,152 | 34,618          | 1,875 | 365             | 35,309 | 10,985          | 20,219 | 14,410          | 42,792 | 15,729          | 14,866 | 1,988           | 14,777  | 4,824           | 17,360  | 10,230          | 9,093   | 2,496           | 19,010  | 9,868           | 10,757  | 3,979           | 3,504   | 113             | 9,555   | 4,845           | 5,572         | 124             | 29,535 | 852             | 21,750 | 396             | 21,270 | 404             | 128,114        | 19,016          | 560,083 | 186,245         |        |                 |        |

| Öhdəliklər və kapital                                                                                                                        | Ödəniş müddətinin başlanmasına qədər gəlmiş günlər (illər) |                 |       |                 |      |                 |        |                 |        |                 |       |                 |        |                 |         |                 |         |                 |         |                 |         |                 |         |                 |         |                 |         |                 |               |                 |        |                 |        |                 |        |                 |                 |                 |         |                 |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------|-----------------|-------|-----------------|------|-----------------|--------|-----------------|--------|-----------------|-------|-----------------|--------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------|-----------------|---------------|-----------------|--------|-----------------|--------|-----------------|--------|-----------------|-----------------|-----------------|---------|-----------------|
|                                                                                                                                              | m                                                          |                 | 1-7   |                 | 8-14 |                 | 15-30  |                 | 31-60  |                 | 61-90 |                 | 91-120 |                 | 121-150 |                 | 151-180 |                 | 181-210 |                 | 211-240 |                 | 241-270 |                 | 271-300 |                 | 301-330 |                 | 331-365 (366) |                 | 1-2 il |                 | 2-3 il |                 | 3-5 il |                 | 5 iləndən artıq |                 | Cami    |                 |
|                                                                                                                                              | Cami                                                       | XV (manat ekv.) | Cami  | XV (manat ekv.) | Cami | XV (manat ekv.) | Cami   | XV (manat ekv.) | Cami   | XV (manat ekv.) | Cami  | XV (manat ekv.) | Cami   | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) | Cami          | XV (manat ekv.) | Cami   | XV (manat ekv.) | Cami   | XV (manat ekv.) | Cami   | XV (manat ekv.) | Cami            | XV (manat ekv.) | Cami    | XV (manat ekv.) |
| 1. Depozitlər (banklar və digər malivə müəssisələri istisna olmaqla), camu                                                                   | 279,998                                                    | 132,814         | 8,750 | 5,839           | 0    | 0               | 18,471 | 11,045          | 30,524 | 13,987          | 6,882 | 6,179           | 527    | 278             | 798     | 521             | 9,177   | 4,497           | 619     | 590             | 1,157   | 881             | 5,811   | 859             | 1,771   | 716             | 2,095   | 836             | 13,571        | 1,247           | 530    | 242             | 246    | 146             | 3,725  | 623             | 2,448           | 2,355           | 387,080 | 183,656         |
| 2. AMB-nin kreditləri                                                                                                                        | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       | XXX             |
| 3. "Loro" hesabları (bankların məcburi hesabları)                                                                                            | 164                                                        | 49              | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 164             | 49      |                 |
| 4. REPO əməliyyatları üzrə                                                                                                                   | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       |                 |
| 5. Banklararası bazarı qazancının qismindəti maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 gündəkdən etibarən)                               | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       |                 |
| 6. Bankların və digər malivə institutlarının depozitləri                                                                                     | 0                                                          | 0               | 100   | 0               | 0    | 0               | 0      | 0               | 406    | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       | 0               |
| 7. Bankların alıms kreditləri (7 gündən artıq müddəti olanlar)                                                                               | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 2,632           | 1,520   | 1,831           | 1,706   | 106             | 0       | 200             | 0       | 3,606           | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 8,881   | 3,420           |
| 8. Bevvəbədə təkliflər daxil olmaqla, digər malivə institutlarından alıms kreditlər                                                          | 0                                                          | 0               | 88    | 0               | 0    | 0               | 0      | 0               | 82     | 0               | 83    | 0               | 83     | 0               | 84      | 0               | 84      | 0               | 85      | 0               | 86      | 0               | 86      | 0               | 85      | 0               | 86      | 0               | 86            | 0               | 1,074  | 0               | 1,146  | 0               | 2,479  | 0               | 31,920          | 0               | 37,636  | 0               |
| 9. Mərkəzi idarəetmə qurumlarına kreditləri və depozitləri                                                                                   | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       | 0               |
| 10. Bələdiyyələrin kreditləri və depozitləri                                                                                                 | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       | 0               |
| 11. Öz ehtivaatları üçün bank tərəfindən alıms rəvəkə kreditləri                                                                             | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       | 0               |
| 12. Ödəniş müddəti imzavda sənədlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu cəhətdən olan borc öhdəlikləri | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 0               | 0       | 0               |
| 13. Digər pasivlər                                                                                                                           | 4                                                          | 1               | 1,128 | 101             | 15   | 6               | 36     | 18              | 500    | 222             | 43    | 30              | 8      | 3               | 10      | 5               | 98      | 85              | 10      | 9               | 89      | 34              | 47      | 20              | 28      | 6               | 9       | 6               | 118           | 1               | 6      | 1               | 0      | 1               | 1      | 12,450          | 1,818           | 13,676          | 2,369   |                 |
| 14. Kamet                                                                                                                                    | 0                                                          | 0               | 0     | 0               | 0    | 0               | 0      | 0               | 0      | 0               | 0     | 0               | 0      | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0       | 0               | 0             | 0               | 0      | 0               | 0      | 0               | 0      | 0               | 0               | 112,672         | 112,672 |                 |
| 15. Cami pasivlər (öhdəliklər istisna olmaqla)                                                                                               | 280,165                                                    | 132,864         | 9,065 | 5,940           | 15   | 0               | 18,507 | 11,063          | 31,969 | 14,210          | 6,988 | 6,209           | 618    | 281             | 892     | 526             | 9,360   | 4,582           | 713     | 598             | 3,041   | 2,446           | 7,776   | 2,580           | 1,085   | 722             | 2,390   | 842             | 17,375        | 1,248           | 1,610  | 243             | 1,392  | 147             | 6,204  | 624             | 189,489         | 4,173           | 560,083 | 189,304         |

Sinan Ağırbaş  
İdarə Heyətinin üzvü, Satış və Marketing üzrə Baş Direktor müavini  
Ziya Serkan Günel  
İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı

Ramin Səfərovc  
Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdiri

Mənt pə: Ramin Səfərovc (Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdiri)  
Tel: +994 12 497 77 96 (8351) / Email: ramin.safarov@yapik